



"Strateji xəttimiz - sərbəst iqtisadiyyat, özəlləşdirmə və sosial inkişaf yoludur"

MÜLKİYYƏT

HEYDƏR ƏLİYEV

Şənbə, 13 fevral 2010-cu il № 6 (653)

Qiyməti 30 qəpik

Qəzet 1996-cı ildən çıxır

RƏSMİ XRONİKA

8 FEVRAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq Artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə təltif olunduğu "İstiqlal" ordenini təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanistan Respublikasının Prezidenti Zati-Aliləri Cənab Karolos Papulyasa Yunanistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik məktubu göndərmişdir.

9 FEVRAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ikitərəfli münasibətlər, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

10 FEVRAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Beylinin etimadnaməsini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusun etimadnaməsini qəbul etmişdir. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulandı və əlaqələrimizin bundan sonra da genişlənməsinə əminlik bildirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul etmişdir. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirdi və diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hörmətli cənab Prezident İran İslam Respublikasının Prezidenti Zati-Aliləri Cənab Mahmud Əhmədi-nejada İslam inqilabı günü münasibətilə təbrik məktubu göndərmişdi.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GƏNCƏ ŞƏHƏRİNƏ SƏFƏRİ



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də qədim Gəncə şəhərinə səfərə gəlmişdir. Azərbaycanda aparılan geniş abadlıq-quruculuq işləri çərçivəsində Gəncə şəhərində də kompleks tədbirlər görülür.

Ölkəmizin böyük sənaye və iqtisadi mərkəzlərindən olan Gəncədə son illərdə aparılan quruculuq işləri şəhərin, bu bölgənin həyatına inkişaf, tərəqqi və müasirlik gətirmişdir. Bunun nəticəsidir ki, 2009-cu ildə Gəncədə ümumi daxili məhsul istehsalı 245 milyon manata yaxın olmuşdur. Şəhərdə 1970-i daimi olmaqla 2 min 230 yeni iş yeri açılmışdır. Ümumilikdə, son 6 ildə 17 min 470 iş yeri açılmışdır. 2009-cu ildə şəhər polis idarəsi üçün yeni inzibati bina, daxili qoşunların zabitləri üçün 5 mərtəbəli yaşayış binası istifadəyə verilmiş, şəkər və tikinti materialları istehsalı sahəsi, taxta emalı müəssisəsi yaradılmışdır. Dahi Nizami Gəncəvinin şəhərin mərkəzində ucaldılan abidəsinin ətrafı müasir və milli memarlıq üslubunda yenidən qurulmuşdur. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmış, 100 mindən çox ağac əkilməmişdir. İki min ildən çox yaşı olan qədim Gəncə aparılan kompleks tədbirlər hesabına indi qədimliklə müasirliyin qovuşduğu bir məkana çevrilmişdir. Dövlətimizin başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gəldi, ulu öndərin abidəsini ziyarət edərək, gül dəstəsi qoydu.

(Ardı 2-ci səh.)

RƏSMİ XRONİKA

10 FEVRAL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Monitoring Komitəsinin Azərbaycan üzrə həmmürəzaçılıqları Andres Herkeli və Debona Qrexi qəbul etmişdir. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

12 FEVRAL

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynada prezident seçkilərində qələbə qazanmış Viktor Yanukoviçə telefonla zəng etmişdir. Dövlətimizin başçısı Viktor Yanukoviç prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Viktor Yanukoviç təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA İQTİSADI ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNACAQDIR

Ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının may ayında Bakıda keçiriləcək iclasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə ediləcəkdir. Belarusun Azərbaycandakı səfirliyindən bildirmişlər ki, iclasda iqtisadiyyatın bütün sahələrində ikitərəfli əməkdaşlığa dair aktual məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur. Belarus tərəfinin bildirdiyinə görə, son altı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 10,7 dəfə artmış və 2008-ci ildə ilk dəfə 100 milyon dollar həddini keçmişdir. Belarusdan Azərbaycana məhsul ixracı həmin dövr ərzində 12 dəfə artmışdır. Belarusun ölkəmizə, əsasən, maşınqayırma, neft-kimyə sənayesi məhsulları, ərzaq və s. ixrac olunur. Azərbaycan Belarusa kond təsərrüfatı məhsulları və xammal, habelə neft-kimyə kompleksi məhsulları ixrac edir. Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq idxal-ixrac əməliyyatları ilə məhdudlaşmır. Buraya istehsal kooperasiyası da daxildir. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, optik avadanlıq yığılır. Bununla yanaşı, avtokranların, liftlərin, kond təsərrüfatı texnikasının yığılmasının təşkili nəzərdə tutulmuşdur. Əvvəlki görüş ötən ilin mayında Minskə keçirilmişdir.

KOMİTƏDƏ

"AZENCO" AÇIQ SƏHMDAR CƏMIYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ ELAN EDİLƏN İNVESTİSİYA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə aid özəlləşdirilən müəssisələrin investisiyaların cəlb edilməsi yolu ilə daha da inkişaf etdirilməsi, fəaliyyətlərinin müasir standartlar səviyyəsində yendən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı malların istehsalı və yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunması, habelə özəlləşdirilən müəssisələrə investisiya qoyuluşları

üzərində nəzarətin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu baxımdan respublikanın müxtəlif regionlarında yerləşən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən qeyri-neft sektoruna aid müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Bu məqsədlə, komitə tərəfindən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq "Azenco" səhmdar cəmiyyətinin

səhmlərinin satışı üzrə elan edilən investisiya müsabiqəsinə yekun vurulmuşdur. Bakı şəhərində yerləşən, 1938-ci ildə istismara verilmiş, 7009 işçisi olan səhmdar cəmiyyətinin investisiya müsabiqəsinə nizamnamə kapitalının 97,54 faizini təşkil edən 3,33 milyon ədəd səhmi çıxarılmışdır. Investisiya müsabiqəsinə çıxarılmış səhmlərin ümumi nominal dəyəri 6,66 milyon manat təşkil edirdi.

4

BU SAYIMIZDA

- Azərbaycan rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yer tutur **3**
- Azərbaycanın regionlarında 8 min 47 yeni iş yeri yaradılacaqdır **3**
- Azərbaycanda internetin sürəti 4 dəfə artacaq **3**
- MDB-də iqtisadi böhrandan ən çox ermənilər əziyyət çəkir **5**
- Monqolustanda təxminən mənfi 50 dərəcə şaxta hökm sürür **8**

16 mart 2010-cu il tarixində saat 10.30-da hərraca çıxarılaçaq müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlaklar haqqında məlumat

4

16 mart 2010-cu il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

4

2010-cu il mart ayının 16-da keçiriləcək pul hərracında səhmləri satışı çıxarılaçaq səhmdar cəmiyyətləri haqqında məlumat

6

LAURA ÇİNÇİLYA KOSTA-RİKA TARİXİNDƏ İLK QADIN PREZİDENT OLMUŞDUR



Kosta-Rikanın Ali Seçki Tribunalının məlumatına görə, hakim Milli Azadlıq Partiyasının nümayəndəsi Laura Çinçilya ölkədə keçirilən prezident seçkilərində qələbə qazanmışdır. Rəqibləri öz məğlubiyyətlərini vaxtından əvvəl etiraf edərək onu təbrik etmişlər. Yeni Prezident cəmiyyətin bütün zümrələri ilə dialoq yaradılmasını, səhiyyə, təhsil və ictimai təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılmasını özüünün əsas vəzifələrindən hesab etdiyini bildirmişdir.

RUSİYA BEYNƏLXALQ MALİYYƏ MƏRKƏZİ YARATMAQ NİYYƏTİNDƏDİR

Rusiya Prezidenti Dmitri Medvedev ölkədə beynəlxalq maliyyə mərkəzi yaradılması niyyətində olduğunu bildirmişdir. O qeyd etmişdir ki, bu, bizim üçün olduqca vacib məsələdir. Həmin məqsədlə hüquqi əsaslar işlənilib hazırlanmışdır. Ötən il dünyada hökm

sürən maliyyə-iqtisadi problemlərlə əlaqədar beynəlxalq maliyyə mərkəzinin yaradılması məsələsi bir qədər arxa plana keçsə də gündəlikdə qalmaqdadır. İndi biz investisiya riski, bazarlar və maliyyə məsələlərinə yeni, fərqli nöqtəyi-nəzərdən yanaşıırıq.

MONQOLUSTANDA TƏXMİNƏN MƏNFİ 50 DƏRƏCƏ ŞAXTA HÖKM SÜRÜR

Monqolustanda artıq bir neçə həftədir ki, güclü şaxta hökm sürür. Bəzi rayonlarda havanın temperaturu mənfə 50 dərəcəyədək düşmüşdür. Soyuqdan və yeməz qalması ucubandan təxminən 2 milyon keçi, inək və at tələf olmuşdur. Heyvandarlığın iqtisadiyyatın əsas sahəsi olduğu ölkə üçün bu ciddi zərərdir. Qeyri-sabit hava şəraiti üzündən ilkin məlumatla görə, 60 milyon doldardan artıq ziyan dəymişdir. Mənlərlə ailə var-yoxdan tam çıxmaq həddindədir. Hazırda Qızıl Xaç təşkilatı Monqolustana humanitar yardım göndərməyi nəzərdə tutmuşdur.



ANTARKTİDADA 100 İLLİK VİSKİ TAPILMIŞDIR

Antarktidada səyyahlar tərəfindən unudulmuş viski və brendi şüşələri tapılmışdır. Britaniya səyyahı Ernest Şekltonun ekspedisiyasının unuduğu beş qutu köhnə viski 1909-cu ildə yaradılmış bazanın olduğu yerdə buzun içərisindən tapılıb çıxarılmışdır.

dir. "Mackinlay's" markalı viski və "Hunter Vallet Distillery Limited" markalı brendi Yeni Zelandiyanın Antarktida irsi fonduna daxil edilmişdir. Mütəxəssislər bildirmişlər ki, bu içkilər yenidən bərpa edilsəydi yaxşı olardı, çünki hazırda içkilərin bu növü mövcud deyildir.

"ÇEX PƏLƏNGİ" NİN SAHİBLƏRİ MƏLUMDUR

Son onilliyin ən bahalı kinofilmi, rejissor Tomas Maşenin "Cəhənnəmdə üç mövsüm" filmi və rejissor Mark Naybratın "Protaktor" filmi Çexiya Kino Akademiyasının təsis etdiyi mütəbər "Çex pələngi" mükafatının 12 mümkün nominasiyasından 11-i üzrə nami-

zəd irəli sürülmüşlər. Rejissor Yan Qrəbeykanın "Roza Kavasaki" filmi 9 nominasiya üzrə namizəddir. Nominantlar fevralın 6-da Praqanın "Lüserna" kino zalında keçirilən təntənəli gecədə elan edilmişlər. aliblərlə mükafatlar martın 6-da təqdim olunacaqdır.

AVSTRALİYALI ARTİST GİNNESİN REKORDLAR KİTABINA DÜŞMÜŞDÜR

On səkkiz qılınç eyni vaxtda udan avstraliyalı artist yeni dünya rekordu qazanmışdır. Qılıncların hər biri adi xətkəşdən 2,5 dəfə uzun olmuşdur.

Çeyni Haltqrin 2008-ci ildə qazandığı şəxsi rekordunu təzələmişdir. O, Sidneyin mərkəzinə toplaşmış adamların gözü qarşısında hər biri 72 santimetr uzunluqda 18 qılınç bərdəyə uduşdur. Bu işlə 16 yaşından məşğul olmağa başlayan 31 yaşlı artist şlanq vasitəsilə boğazını genişləndirməsi və digər üsullardan istifadə etmişdir. Ç.Haltqrin bildirmişdir ki, uzun müddət məşq etdiyinə görə onun bu tryuku həyat üçün təhlükəli deyildir. Çeyni Haltqrinin yeni rekordu Guinness



rekordlar kitabının şouda iştirak edən təmsilçiləri tərəfindən rəsmən qeyd alınmışdır.

Daşınmaz əmlak sahiblərinin nəzərinə!

Əgər Siz:

- daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmək və mülkiyyət hüququnuzun etibarlı qaydada qorunmasına təminat almaq;
- daşınmaz əmlakınızı satmaq, dəyişmək, bağışlamaq, girov qoyub kredit götürmək;
- gələcək nəslinizin daşınmaz əmlakla bağlı ortaya çıxacaq problemlərini vaxtında həll etmək;
- daşınmaz əmlak bazarının iştirakçısına çevrilmək;
- daşınmaz əmlakın dövlət ehtiyacları üçün satın alınması zamanı əmlakın dəyərinin ədalətli qaydada ödənilməsinə zəmin yaratmaq istəyirsinizsə,

DAŞINMAZ ƏMLAKINIZI QEYDİYYATDAN KEÇİRİN!

Daha ətraflı məlumat almaq üçün sizi maraqlandıran suallarla

148 nömrəli telefona zəng edərək, yaxud

www.emdkdedrx.gov.az saytına daxil ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN YANINDA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİ



Özəlləşdirmə və dövlət əmlakından istifadə ilə bağlı Azərbaycanın hər yerindən 193 nömrəli qaynar xətdən məlumat ala bilərsiniz

193



Əmlak Məsələləri Dövlət Komitəsi

www.emdk.gov.az

Dünyanın istənilən nöqtəsindən istənilən vaxt

Əmlak Məsələləri Dövlət Komitəsi ilə əlaqə yaradın və

xəbərdar olun!



16 mart 2010-cu il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı

(Aşağıda göstərilən müəssisə və obyektlərin işçilərinə güzəştli satış bu elan dərc olunduğu gündən etibarən 25 gün ərzində keçirilir)

№	Müəssisə və obyektin adı	Ünvanı	Tabə olduğu təşkilatın adı	İcarə müqaviləsinin nömrəsi və tarixi	Ümumi sahəsi (kv.m)	İşçilərinin sayı (nəfər)	Start (satış) qiyməti (100%) (manat)	İlkin satış qiyməti (85%) (manat)	Güzəştli satışa yönəldilən hissəsi (15%) (manat)	10% beh (manat)
1	Kulinariya, sərnişindirici içkilər və dondurma pavilyonu	Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi (38 sayılı binanın yaxınlığında)	Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi	x	5.7	x	883	883	x	88

Qeyd: Hərraclər Bakı şəhərində Hərracların Təşkilatı üzrə Auktsion Mərkəzi, digər şəhər və rayonlarda isə yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir. Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən gec 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin 0132010004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
4. Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin satış qiymətinin

15%-nin özəlləşmə çəklərinə güzəştli qaydada verilməsinin təmin edilməsi, onların qəbulunun və silinməsinin təşkilat komissiyası tərəfindən təsdiq edilmiş bildiriş.
Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkilatı üzrə Auktsion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Kiçik özəlləşdirmənin təşkilatı və icarə şöbəsindən almaq olar.